

NACL DUZUNUN MÜXTƏLİF QARĞIDALI (ZEA MAYS L.) GENOTİPLƏRİNİN MORFOFİZİOLOJİ ƏLAMƏTLƏRİNƏ TƏSİRİ

K.R. TAĞIYEVA
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

NaCl duzu məhlulunun 50, 100, 150 mMol qatılıqlarının 5 qarğıdalı sortunun toxumlarının cürcərməsinə, fotosintez pigmentlərinin miqdarına və fotosistem 2-nin fəallığına təsiri öyrənilmişdir. *NaCl* duzunun 150 mMol qatılığında qarğıdalı genotiplərinin toxumlarının cürcərməsində, cürcətilərdə fotosintetik pigmentlərinin miqdardırnda və ikinci fotosistemin fəallığında azalma müşahidə edilmişdir. Qürur və Zaqatala 68 sortları duzun təsirinə digər sortlara nisbətən daha davamlı olmuşlar.

Açar sözlər: qarğıdalı, *NaCl*, fotosintetik pigmentlər, fotosistem 2, cürcərmə energisi

Torpaqların şoranlaşması kənd təsərrüfatı bitkilərinin böyüümə və inkişafını, məhsuldarlığıni məhdudlaşdırın abiotik amillərdən biridir. Hesablamalara görə Yer kürəsinin becərilən torpaqlarının 25%-ə qədəri şoranlaşmaya məruz qalmışdır. Respublikamızın torpaqlarının 40%-ə qədəri müxtəlif dərəcədə şoranlaşmışdır. Şoranlaşmanın müxtəlif növləri vardır: karbonat (NaHCO_3), xlorid (NaCl), sulfat (Na_2SO_4) və qarışq şoranlaşma. Belə torpaqlarda Na^+ kationları üstünlük təşkil edir. Bundan əlavə maqnezium-karbonatlı və maqnezium-xloridlı şoranlaşma da mövcuddur. Nəmliyi çox olan torpaqlarda xlorid şoranlaşması, çöllərdə və səhralarda isə sulfat və karbonat şoranlaşması üstünlük təşkil edir. Duz hissəcikləri torpaq kapılıyalarına daxil olaraq su potensialını azaldır və bitki köklərinə suyun daxil olmasına çətinləşdirirlər.. Digər tərəfdən, bitkiyə daxil olan Na^+ və K^+ ionlarının balansını pozurlar. Bu zaman hüceyrələrdə suyun miqdarı azalır və bu da metabolizm proseslərinin gedisini pozur. Cl^- ionları çox olduqda fotosintez və tənəffüs proseslərinin normal gedisi pozulur. Şoranlaşmış torpaqlarda mühitin pH-ı 8,5-10-a çatır, lakin bitkilərin normal inkişafı üçün mühitin optimal pH-ı 5,0-7,0 intervalında olmalıdır.[1-4].

Siddətli şoranlaşma zamanı ionların homeostazi pozulur, zülə sintezi zəifləyir, degradasiya surətlənilir, transaminazaların və yenidən aminləşmə proseslərinin istiqaməti dəyişilir. Nəticədə hüceyrələrdə zərərli maddələr toplanır. Hazırda belə güman olunur ki, şoranlıqda bitkilərin məhvinin səbəbi ion homeostazının pozulması, duzların zərərlə təsiri və hiperosmatik stresdi. [6].

Hazırda həm dünyada, həm də Respublikamızda bu və ya digər dərəcədə şoranlaşmaya məruz qalmış sahələr daha da genişlənir. Ona görə də meliorativ tədbirlərin aparılması ilə yanaşı tədqiqatçıların qarşısında duran əsas vəzifələrdən biri da şoranlığın davamlı yeni bitki genotiplərinin alınmasıdır. Bu

məqsədlə tədqiqatlar həm laboratoriya şəraitində, həm də çöl təcrübəsi şəraitində aparılmalıdır.

Bizim işimizdə məqsəd Respublikamızda geniş becərilən qarğıdalı sortlarının morfovizioloji xüsusiyyətlərinin normal və duzlu luq şəraitində tədqiq edilməsindən ibarət olmuşdur.

Material və metodika. Tədqiqat obyekti olaraq 5 qarğıdalı sortu: Yaxşılaşdırılmış yerli zaqatala (57,9 s/ha), Zaqatala 514 (53,5 s/ha), Zaqatala 420, (53,2 s/ha), Zaqatala 68 (53,8 s/ha) və Qürur (50,6 s/ha) sortları götürülmüşdür. Tədqiqatlar sahə və laboratoriya şəraitində aparılmışdır. Laboratoriya şəraitində 0, 50, 150 mMol *NaCl* məhlulunda cürcədilmiş, cürcərmə enerjisi, fotosintez pigmentlərinin miqdarı, flüoresensiya parametrləri təyin edilmişdir. Fotosintez pigmentlərini təyin etmək üçün 0,1q yarpaq nümunəsi götürülərək 95%-li etanolda eziilmiş və 200 g sürətində sentrifugadan keçirilmişdir. Çöküntü üstü məhlulda xlorofil a, b və karotinoidlərin miqdarı SP-2000 spektrofotometrə müvafiq olaraq 663, 645 və 440,5 nm dalğa uzunluğunda udma spektrlərinə görə təyin edilmişdir [2]. Flüoresensiya parametrləri F_0 , F_m və F_v/F_m fotosintez analizatoru PAM vasitəsilə ölçülülmüşdür.

Təcrübələr 3 variantda aparılaq orta statistik qiymət çıxarılmış və kənarlanmalar müəyyən edilmişdir.

Sahə təcrübəsi şəraitində hər m^2 sahəyə 2 %-li duz məhlulu verilməklə becərilmişdir.

Tədqiqatın nticələri və müzakirəsi. Laboratoriya şəraitində cürcədilmiş qarğıdalı toxumlarının cürcərmə enerjisini və cürcərmə faizinin təyin edilməsi zamanı müəyyən edilmişdir ki, qarğıdalı toxumları *NaCl*-un müxtəlif qatılıqlarında bu parametrlərə görə bir-birindən fərqlənirlər.

Cədvəl 1
NaCl duzunun müxtəlif qatılıqlarının qarğıdalı genotiplərinin toxumlarını cürcəmə enerjisini və cürcəmə faizini təsiri

Sortlar	Cürcəmə energisi, %				Cürcəmə faizi			
	Nəzarət	50 mMol	100 mMol	150 mMol	Nəzarət	50 mMol	100 mMol	150 mMol
Y.Yerli Zaqtala	62 ± 8	55 ± 4	38 ± 3	20 ± 2	68 ± 9	61 ± 6	55 ± 4	35 ± 2
Zaqatala 68	68 ± 6	58 ± 4	55 ± 3	40 ± 2	75 ± 7	68 ± 4	58 ± 3	50 ± 2
Zaqatala 420	56 ± 7	39 ± 5	28 ± 3	20 ± 2	68 ± 5	54 ± 4	48 ± 3	35 ± 3
Zaqatala 514	58 ± 5	35 ± 5	27 ± 3	20 ± 2	62 ± 6	44 ± 5	37 ± 4	28 ± 4
Qurur	72 ± 5	65 ± 3	57 ± 2	48 ± 2	80 ± 7	76 ± 5	68 ± 4	68 ± 3

Cədvəl 2
NaCl duzunun müxtəlif qatılıqlarının qarğıdalı genotiplərinin fotosintez piqmentlərinin miqdarına və fotosistem 2-nin (Fv/Fm) faallığını təsiri.

Sortlar	NaCl (mMol)	Xla+Xlb (mg/l)	Xla/Xlb (mg/l)	Karotinoid (mg/l)	Fv/Fm
Y.Yerli Zaqtala	0	14,3 ± 2,4	2,7	9 ± 0,7	0,74
	50	13,5 ± 2,0	2,3	5 ± 0,6	0,67
	100	5,7 ± 1,8	1,9	3 ± 0,5	0,55
	150	4,3 ± 1,2	1,5	2 ± 0,4	0,58
Zaqatala 420	0	12,4 ± 2,2	2,5	9 ± 0,5	0,76
	50	12,4 ± 2,2	2,2	6 ± 0,6	0,64
	100	5,6 ± 1,25	1,8	3 ± 0,7	0,58
	150	4,8 ± 1,08	1,4	2 ± 0,5	0,54
Zaqatala 68	0	10,5 ± 0,8	3,0	7 ± 0,3	0,73
	50	12,9 ± 1,4	2,7	6 ± 0,4	0,71
	100	10,6 ± 1,3	2,4	4 ± 0,5	0,64
	150	8,5 ± 1,05	2,0	3 ± 0,6	0,59
Zaqatala 514	0	15,3 ± 1,8	2,9	4 ± 0,3	0,72
	50	12,0 ± 1,1	2,2	3 ± 0,6	0,66
	100	4,4 ± 0,8	1,9	4 ± 0,4	0,55
	150	3,8 ± 0,7	1,4	3 ± 0,2	0,53
Qurur	0	11,4 ± 1,2	3,0	10 ± 0,8	0,75
	50	15,9 ± 1,3	2,7	11 ± 0,5	0,70
	100	10,7 ± 1,4	2,4	9 ± 0,3	0,65
	150	8,7 ± 1,5	2,1	7 ± 0,2	0,61

Cədvəl 1-dən göründüyü kimi Zaqtala 68 və Qurur sortlarının cürcəmə enerjisi və cürcəmə faizi digər sortlara nisbətən daha çoxdur. İki həftəlik cürcətilərdə fotosintez piqmentlərinin və

flüoressensiya parametrlərinin təyin edilməsində də sortarası forqlar müşahidə edilmişdir. (cədvəl2). Xlorofil və karotinoïdlərin miqdarına, flüoressensiya parametrlərinin ölçülərinə görə Zaqtala 68 və Qurur sortları üstünlük təşkil etmişlər.

Flüoressensiya parametrləri duzun təsirini fotosintez intensivliyini ölçən digər ci-hazlara nisbətən daha tez biruza verirlər. Flüoressensiyanın ilk göstəricisi işıq enerjisidir. Duzun qatılığı ardıqca enerji itkisi də azalır.

Duzun qatılığı 150 mMol-a çatdıqda flüoresensiyanın ilk göstəricisinin ölçüsü F_0 artmağa doğru dəyişilir. Bu onu göstərir ki, artıq duzun bu qatılığı bitkidi stres vəziyyəti yaradır və düşən enerjinin eksər hissəsi xlorofil tərəfindən eks olunur. Fotosintezin sürəti minimuma enir və bitki artıq qənaət rejimində fəaliyyət göstərir. Eyni zamanda Fv/Fm göstəricisi də minimuma enir ki, bu da ikinci fotosistemin fəaliyyətinin azalması bitkidi gedən həyat proseslərin zəifləməsində özünü göstərir. Aparılan göstərir ki, stres şəraitində bitkiler tərəfindən eks olunan istilik enerjisi də artır ki, bunu da fluorimetr cihazı vasitəsilə ölçmək mümkündür [3-5]. Bu tədqiqatlarda müəyyən edilmişdir ki, duz stresi şəraitində qarğıdının məhsuldarlığının azalması stressin ilk mərhələsində qaz mübadiləsinin azalması hesabına, sonrakı mərhələdə isə fotosintez proseslərinin zəifləməsi hesabına baş verir.

Nəticələr. 1) NaCl duzunun yüksək qatılıqlarında (150 mMol) qarğıdalı toxumlarının cürcəmə enerjisi və cürcəmə faizi, cürcətilərdə fotosintez piqmentlərinin miqdarı və II fotosistemin fəallığı azalmışdır.

2) Zaqtala 68 və Qurur sortları duzun yüksək qatılığına nisbətən davamlı olmuşlar. Sahə şəraitində duzun bitkilerin fotosintezinə məhdudlaşdırıcı təsiri işıqlanma intensivliyindən asılı olmamışdır.

ƏDƏBİYYAT

1. Кузнецов В.Л.В., Дмитриева Г.А. Физиология растений : учебник.Изд. 2-е,перераб.и дон.М.Высшая школа.2006.,742-с. 2. Wintermans, J.E.G. and De Mots, A. (1965) Spectrophotometric Characteristics of Chlorophyll a and b and Their Phaeophytins in Ethanol. Biochimica et Biophysica Acta, 109, 448-453. 3 Щевякова Н.И., Королевски П.К вопросу о механизмах ответных реакций на засоление различных по солеустойчивости сортов фасоли // Сельскохозяйственная биология, 1994.№1.с. 84-88 4.Хазем Калайи , Агнецка Рутковска.Кукуруза и солевой стресс. //Ж.Зерно. 2010.№1.с. 5-10 5. Chen Z., Newman I., Zhang G., Shabala S, Screening plants for salt tolerance by measuring K⁺: in case for study barley // plant. Cell Environ. 2005.V.28.P. 123-126. 6. Якушкина Н.И., Бахтенко Е.Ю. Физиология растений /М: ВЛАДОС, 2005. 463 C.)

Влияние хлорида натрия на морфофизиологические характеристики различных сортов кукурузы (ZEA MAYS L.)

K.R.Tagineva

Изучено влияние 50, 100 и 150 мМоль хлорида натрия на всхожесть семян, количество фотосинтетических пигментов и активность фотосистемы 2 в проростках 5 сортов кукурузы. При концентрации соли 150 мМоль у всех сортов наблюдалось снижение всхожести семян, содержания фотосинтетического пигмента и активности фотосистемы 2. Сорта кукурузы Гурур и Загатала 68 были солеустойчивы по сравнению с другими сортами.

Ключевые слова: кукуруза, хлорид натрия, всхожесть, пигменты, фотосистема 2

The effect of sodium chloride on the morphophysiological characteristics of various varieties of corn (ZEA MAYS L.)

K.R. Tagiyeva

The influence of 50, 100, and 150 mMol of sodium chloride on seed germination, the amount of photosynthetic pigments and the activity of photosystem 2 in seedlings of 5 varieties of corn was studied. At a salt concentration of 150 mMol, a decrease in seed germination, photosynthetic pigment content, and photosystem 2 activity was observed in all varieties. The maize varieties Gurur and Zakatala 68 were salt tolerant compared to other varieties.

Key words: corn, sodium chloride, germination, pigments, photosystem 2

E-mail: ktag908@gmail.com, Tel nömrəsi 0552418955

